

“Əncümənara” təzkirəsi və onun təqdim etdiyi Azərbaycan şairləri

Əkrəm Bağırov

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan.

E-mail: akram52@mail.ru

Annotations. Farsdilli təzkirə müəlliflərindən biri də Əxtər təxəllüsü Əhməd bəy Gürcüdür. Onun yazdığı “Əncümənara” təzkirəsində XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində İranda yaşamış müxtəlif xalqlara mənsub olan şairlər təqdim edilmişdir. Bu şairlərin əksəriyyəti ilə Əhməd bəy tənəħ oldğundan, onun verdiyi məlumatlar öz etibarlılığı sarıdan böyük dəyərə malikdir. Məqalə Əhməd bəy Gürcü, onun təzkirəsi və bu təzkirədə təqdim olunan XVIII –XIX əsr kəsiyində yaşamış Azərbaycan şairlərinə həsr edilmişdir.

Açar sözlər: Əxtər, Əhməd bəy Gürcü, təzkirə, Gülçin Məani, Xəyyampur, Şiraz, İsfahan

Məqalə tarixçəsi: göndərilib – 05.02.2021; qəbul edilib – 15.02.2021

Tazkira “Anjumanara” and Azerbaijani poets presented in it

Akram Baghirov

Doctor of Philosophy in Philology

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS. Azerbaijan.

E-mail: akram52@mail.ru

Abstract. One of the masters of tazkira in Persian is Ahmad bey Gurju who wrote his poems with pseudonym Akhtar. His tazkira "Anjumanara" presents poets of different nationalities who lived in Iran in the second half of the XVIII century and the beginning of the XIX century. Since Ahmad Bey was acquainted with most of these poets, the information he provided was of great value. The article is dedicated to Ahmad bey Gurju, his tazkira and the Azerbaijan poets of the XVIII-XIX centuries, presented in this tazkira.

Keywords: Akhtar, Ahmad bey Gurju, tazkirah, Gulchin Maani, Khayyampur, Shiraz, Isfahan

Article history: received – 05.02.2021; accepted – 15.02.2021

Giriş / Introduction

Farsdilli təzkirəciliyin maraqlı simalarından biri də Təbriz yaxınlığında doğulmuş, ömrünün çox hissəsini Şirazda keçirmiş və nəhayət, İsfahanda başa vurmuş gürcü əsilli, şeirlərini Əxtər təxəllüsü ilə yanan Əhməd bəy Gürcü olmuşdur.

Məlum olduğu kimi, zəngin tarixə malik farsdilli təzkirəcilik XIX əsrə öz yüksək zirvəsinə çatmış və bu yüzillikdə ötən əsrlərlə müqavimət

yisədə ən çox təzkirə tərtib edilib qələmə alınmışdır. Onlardan biri də Əhməd bəy Gürcünün tərtib etdiyi “Əncümənara” təzkirəsidir. Əhməd bəy Gürcü bu təzkirə üzərində h.q.1232/m.1807 və ya h.q.1225/m.1810-cu ildən başlayaraq h.q.1222/m.1817-ci ilə qədər işləmiş, lakin h.q.1232/m.1817-ci ildə vəfat etdiyindən, onu tamamlaya bilməmişdir. Onun qardaşı Məhəmməd Bağır bəy Nişati h.q.1232/1817 –

1234/1819-cu illər arasında təzkirəni tamamla-
mağa cəhd etmiş, lakin o da dünyasını vaxtsız
dəyişdiyindən, təzkirənin tamamlanması Fətəli
şah Qacar tərəfindən türk əsilli, Ravi təxəllüslü
Fazıl xan Gorusiyə həvalə edilmişdir. Fazıl xan
Gorusi bu təzkirəni əsas götürsə də, “Əncümə-
ni-Xaqan” adlı, demək olar ki, yeni bir təzkirə
tərtib etdirmişdir.

“Əncümənara” təzkirəsinin İranda üç və Av-
ropada-Berlində bir nüsxəsi mühafizə olun-
maqdadır. Lakin təzkirəşunas Əhməd Gülçin
Məaninin verdiyi məlumatata əsasən bu nüsxələr
arasında şair sayları baxımından fərq mövcud-
dur. Türk əsilli İran alimi Doktor Xəyyampur
bu təzkirəni Berlin nüsxəsi əsasında h.q. 1343-
cü ilin şəhərivər – 1964-cü ilin sentyabr ayında
Təbrizdə nəşr etdirmişdir.

Təzkirə haqqında maraqlı tədqiqat işi həmçi-
nin sovetlər dövründə 1986-cı ildə əlyazmasının
faksimilesi və bəzi bioqrafiyaların tərcümə-

si ilə birlikdə L.Q.Əhmədzyanova tərəfindən
çap edilmişdir. Müəllif Qacarlar dövrünün baş-
qa təzkirələri ilə müqayisə apararaq “Ənsümə-
nara”nın orijinal bir əsər və yüksək dəyərə ma-
lik olduğunu təsdiq etmişdir.

Dibaçə və iki fəsildən ibarət olan bu təzkirə-
nin təxəllüslərin birinci hərfinə uyğun olaraq
əlifba sırası ilə tərtib edilmiş birinci fəslində
təzkirəçinin müasiri olan şairlər haqqında məlu-
mat verilir və əsərlərdən nümunələr təqdim
edilir. Təzkirənin ikinci fəsli bütünlükə müəlli-
fin özüne həsr olunmuşdur.

Təzkirədə təqdim edilmiş bioqrafiyalarda
verilən məlumat və dəyərləndirmələr Əhməd
bəy Gürcünü, müasiri olan şairlərin yaradıcılı-
ğına yaxından bələd olan istedadlı bir təzkirəçi
- ədəbiyyatşunas kimi tanımağa imkan verir.
Məqalə Əhməd bəy Gürcü, onun təzkirəsi və bu
təzkirədə təqdim olunan XIX əsr Azərbaycan
şairlərinə həsr edilmişdir.

Əsas hissə / Main Part

Farsdilli təzkirəciliyin inkişafında İran coğ-
rafyasında yaşayan bir çox xalqların xidməti
olmuşdur. Onların sırasında müxtəlif səbəblər
üzündən İran ictimai mühitinə düşmüş, islamı
qəbul etmiş gürcüler də olmuşdur. Bu gürcüler
əsasən Səfəvilər dövründən başayaraq Əfşarlar
və Qacarlar hakimiyyəti dövrlərinə qədər da-
vam etmiş mühərabələr zamanı Gürcüstandan
əsir alınaraq İranın mərkəzi şəhərlərinə gətiril-
miş gürcüler və onların nəslə olmuşdur [5].

İslam mühitində qismən assimilyasiyaya uğ-
ramış, islamı qəbul etmiş və müsəlman adları
ilə tanınan bu gürcüler müasir İranın bəzi nöqtələrində yaşayaraq öz milli geyimlərini, rəqs
və musiqisini, kulinariya və memarlıq üslubla-
rını qoruyub saxlaya bilmışlər. Müasir İranda,
İsfahanın qərbində, dağlıq hissədə yaşayan gürcüler
öz dillərini qismən də olsa qoruyub saxla-
ya bilmışlər.

Gürcülerin İran ədəbi mühitində parlayan ən
məhsuldar dövrü Əfşarların sonu, Qacarlar ha-
kimiyəti zamanı olmuşdur. Bu dövr gürcü əsilli
İran ədəbi simalarından Əxtər təxəllüslü Əhməd
bəy Gürcünü, onun qardaşı Məhəmməd
Bağır bəy Nişatini, İştəha təxəllüslü Mirzə Ab-
dullahı, Qulam təxəllüslü Xosrov bəyi, Kami

Gürcünü, Məknun Gürcünü, Yusif Gürcünü və
başqalarını misal çəkmək olar. Bu şairlərin bə-
ziləri haqqında araşdırımlar aparılıb əsərləri
çap olunsa da, onların bir çoxunun əlyazma
şəklində olan şeirləri heç şübhəsiz, dünya əl-
yazma xəzinələrində hələ də toxunulmamış qal-
ır. Bu şairlərin bioqrafiyaları haqqında məlu-
mat verib əsərlərdən dəyərli nümunələr təq-
dim edən mənbələrdən “Təzkireye-Nəsrəbadı”,
“Sobhe-Qolsən”, “Ruze-Rousən”, “Qamus ül-
Elam”, “Səfineye-Mahmud”, “Məcmə ül-Füsə-
ha”, “Şəme-Əncomən”, “Əz-Zəriyə”, “Riyaz
üş-şüəra” kimi dəyərli əsərlərin adlarını çəkə
bilərik.

Bu məqalədə gürcü əsilli ədəbi simaların ən
parlaq nümayəndəsi, şair, təzkirəçi, xəttat, Əx-
tər təxəllüslü Əhməd bəy Gürcü, onun “Əncümə-
nana” təzkirəsi və bu təzkirədə olan azərbay-
canlı şairlər haqqında məlumat verilir. Farsdilli
təzkirəcilik tarixində bu təzkirə çarşaz dəyərlən-
dirmələrlə təqdim edilməsinə baxmayaraq, öz
ədəbi siqləti və əhatə etdiyi dövr haqqında verdi-
yi məlumatlar baxımından əvəzsiz mənbədir.

Əhməd bəy Gürcü kimdir?

Əsli Gürcüstanlı olan Əhməd bəy Fəramərz bəy oğlu Səfəvilər hakimiyyəti dövründə Cənubi Qafqazdan İrana əsir aparılmış gürcü ailəsində doğulmuşdur. Onun doğulduğu il dəqiq məlum olmadığı kimi, doğulduğu yer haqqında da mənbələr ziddiyətli məlumatlar verir. Müxtəlif mənbələrdə onun gah İsfahanda, gah da Luristanda doğulduğu qeyd edilsə də, özü-nün yazdığı bioqrafiyada Təbrizdə doğulduğu qeyd edilmişdir [3, s.239].

Əhməd bəy özü haqqında yazdığı bu tərcüməyi-halında atasının Tiflis şəhərinin böyüklerindən, anasının isə Həsən Paşa Türkəman nəslindən olduğunu qeyd edir. "Meykədə" təzkirəsinin müəllifi Vamiq Yəzdi çox maraqlı bir faktı əsərində yazaraq, Əhməd bəyin əslinin Gürcüstan türklərindən olduğunu iddia edir [1, s.328-330]. Biz bu fakta başqa heç bir mənbədə rast gəlmədiyimizdən, onu nə təsdiq, nə də inkar edə bilərik. Lakin Əhməd Gürcünün bioqrafiyasını "Meykədə" müəllifinin başqa təzkirəçilərə nisbətən daha dəqiq yazdığını qeyd edən və bu bioqrafiyanı təqdim edən Əhməd Gülcin Məaninin də iddiasına hörmətlə yanaşmaq istəyirik.

Əhməd bəy Gürcü həyatının bir hissəsini Şirazda keçirmiş və Zəndiyyə xanları ilə, xüsusən onun son nümayəndəsi Lütfeli xan Zəndlə (hak.illəri; h.q.1203-1209/m.1789-1754) yaxın münasibətdə olmuşdur. Qacarların hakimiyyətə gəlmişdən sonra Xorasana qaçıb bir müddət orada yaşasa da, Fətəli şahın hakimiyyətə gəlişi ilə (hak.illəri:1797-1834) Tehrana qayıdarəq yeni şaha mədhiyyə həsr etməklə bağışlanmış və yenidən istimai-ədəbi həyata qayıda bilmüşdir. Lakin bu dəfə də yazdığı aşiqanə bir qəzəlin güdəzinə gedərək qısqanlıq zəminində hamisi Süleyman xan ("İzzət" təxəlliüsü ilə şeirlər yanan Əmir Süleyman xan Qacar Qovanlı (vəf.h.q.1220/m.1805-06) Fətəli şahın lələsi olmuş və Əhməd bəyin ictimai-ədəbi həyata qayıtmrasında böyük rolü olmuşdur. Onun h.q.1214/m. 1800-cü il tarixli divanı 2983 nömrəsi altında Səltənəti kitabxanasında saxlanılır.) tərəfindən dili qopardılmışdır. Əhməd Gülcin Məani Əxtərin dəqiq biografiyasını Vamiq Yəzдинin "Meykədə" təzkirəsində verdiyini də qeyd edib fundamental əsərinin "Meykədə" haqqında olan hissəsində təqdim edir [1, s.328-331]. Bundan sonra şair İsfad-

hana gedir və çoxdan arzusunda olduğu bir işlə ---"Əncümənara" adlı ədəbi təzkirəsinin tərtibi ilə yaxından məşğul olmağa başlayır.

Əhməd bəy bu təzkirəsində XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Şirazda, İsfahanda, Yəzddə və səyahət etdiyi başqa şəhərlərdə yaşımış, əksəriyyətilə şəxsən tanış olduğu şairlər haqqında məlumat verir, əsərlərindən illər uzu-nu topladığı nümunələri təqdim etməyə çalışır. Təzkirə üzərində səkkiz il ardıcıl çalışan Əhməd bəyə onu bitirmək qismət olmur. Şair-təzkirəçi h.q.1232/m 1816-cı ildə vəfat edir.

"Əncümənara" təzkirəsinin sonrakı taleyi

Əhməd bəyin vəfatından sonra onun yarımcıq qalmış təzkirəsini kiçik qardaşı Məhəmməd Bağır Nişatı tamamlamağa çalışır. Lakin o da buna müyəssər olmur və h.q. 1234/m. 1818-ci ildə vəfat edir. Təzkirə üzərində iş Fətəli şah tərəfindən Ravi təxəllüslü türk əsilli Fazıl xan Gorusiyə (h.q.1198/m.1784 – h.q.1253/m. 1837) həvalə edilir. Fazıl xan təzkirəni yenidən işləyərək beş ay müddətində demək olar ki, yenidən təzkirə tərtib edir və adını da şah sarayında üzv olduğu ədəbi məclisin adına uyğun olaraq "Əncüməni-Xaqqan" qoyur. Fazıl xan Əhməd bəyin işlədiyi, Məhəmməd Bağır Nişatının əl gəzdirdiyi təzkirəni, yüngül desək, qənaət-bəxş hesab etmir, onların bu işin öhdəsindən gəlmədiyini yazar. Hətta, onların işi haqqında daha ağır ittihamlar söyləməkdən də çəkinmir.

Fazıl xan Gorusı "Əncümənara" təzkirəsin-dəki bioqrafiya və şeir nümunələrini yenidən işləyərək təzkirəyə o dövrün böyükleri, şah və şahzadələr haqqında da materiallar əlavə edib şairlərin sayını, təzkirənin həcmini əhəmiyyətli dərəcədə artırır [1, s.60-70].

"Əncümənara" təzkirəsinin əlyazma nüs-xələri və Təbriz çapı haqqında

Əhməd bəy Gürcünün tərtib etdiyi "Əncümənara" təzkirəsinin Əhməd Gülcin Məaninin verdiyi məlumatə görə, dünyada dörd əlyazma nüsəxi mövcuddur. Onlardan üçü İranda, biri isə Berlin kitabxanasında mühafizə olunur. İranda olan əlyazmalardan biri hal-hazırda Məclisi-Şurayı Milli kitabxanasında, biri Tehran Milli kitabxanasında, biri də Fəxrəddin Nəsiri Əmininin şəxsi kitabxana fondundadır. "Əncümənara" təzkirəsinin Sovet dövrü tədqiqi-

qatçısı L.Q.Axmedzyanova təzkirənin əlyazma nüsxələrini müqayisə nəticəsində belə qərara gəlir ki, "Məclis" nüsxəsində 95 şair, Milli kitabxana nüsxəsində 56 şair, Fəxrədin Nəsiri Əmini nüsxəsində 127 şair, Berlin nüsxəsi əsasında tərtib edilmiş Ə.Xəyyampur çapında müəllifin öz bioqrafiyası ilə birlikdə 129 şair haqqında məlumat verilir [4, s.41-43].

Tədqiqat işinin sonunda təzkirənin Məclis kitabxanasında saxlanan nüsxəsinin foto-faksi-milesi və şair haqqında yazılmış bioqrafların sərbəst tərcümələri də əlavə edilmişdir.

Tədqiqatçı böyük zəhmət hesabına bu nüsxələr arasında müqayisə apararaq onlardan birləşdə olub, digərində olmayan şairlərin də adalarını dəyərləndirib təhlillər aparmışdır [4, s.42-44].

"Əncümənara" təzkirəsi şairlərin təxəllüslerinin baş hərfləri əsas götürülərək əlifba sırası ilə tərtib edilmişdir. H.q.1222-1232/m.1807-1817 illər arasında yazılmış və Zəndiyə dövründən Fətəli şah Qacar hakimiyyətinin ortalarına qədər olan dövrü əhatə edən bu təzkirənin Məclis kitabxanasında olan nüsxəsi avtoqraf kimi qəbul edilmişdir. Əhməd Gülçin Məani Milli kitabxanada 2513 nömrəsi ilə qeyd olunmuş nüsxəni birinci redaksiya, Fəxrəddin Nəsiri Əmini nüsxəsini ikinci redaksiya, 664 nömrəli, h.q. 1264-cü il – m.1848 tarixli Berlin nüsxəsini də həmçinin ikinci redaksiya adlandırır. Xəyyampur nəşrinin əlavə nüsxələr olduğu halda, bir nüsxə əsasında tərtib və çap edildiyini tənqid edən Gülçin Məani onda olan qüsurları da göstərməkdən çəkinmir.

Əhməd Gülçin Məani kitab kolleksioneri olan alim Seyyid Məhəmməd Haşimi Kirmanının şəxsi kitabxanasında saxlanan və otuzdan bir qədər artıq şair haqqında məlumat verən əlyazmanı-Məhəmməd Bağır bəy Nişatinin "Əncümənara" ilə bağlı topladığı materialı ayrıca" Əncümənara – Təkmile" adı ilə təqdim edir və Fazıl xan Gorusinin Nişati haqqında yazdığı biografiya və Nişatinin şeir nümunələrini təqdim edir [1, s.53-57].

"Əncümənara" təzkirəsinin məzjiyətləri

Əhməd bəy Gürcü birdən-birə təzkirə yazımaq fikrinə düşməmiş, uzun illər buna hazırlıq görmüşdür. O, istər Shirazda, istər İsfahanda, is-

ter Yəzddə və istərsə də taleyinin ona qismət etdiyi başqa yerlərdə olarkən şeir məclislərinə can atmış, şair və qələm əhli ilə daim ünsiyyətdə olmuşdur. Bu görüşlərinin nəticəsi kimi o, bəyəndiyi şeir nümunələrini kağıza köçürmüş, şairlər haqda olan xatirələrini yaddasına yazımışdır. Bu səbəbdən onun təzkirədə yazdığı bioqrafiyalar mötəbərliyi, şeir nümunələri də poetikliyi ilə seçilir. Əxtər təqdim etdiyi şairlərin bioqrafiyalarında onların xarici görünüşləri ilə yanaşı, yaşadıqları şəhərdə tutduqları ictimai mövqelərini, savad dərəcələrini, bildikləri elmləri, şairlik məharətlərini, şairlər içərisində tutduqları mövqeyi, müasirləri tərəfindən şair kimi qəbul olunub-olunmamasını, hansı xətt növündə gözəl yaza bildiklərini, beyt hesabı ilə şeirlərinin ümumi həcmini, divan bağlayıb bağlamadığını, şeirin hansı növündə daha çox məharət göstərə bildiyini, təzkirəçi ilə görüşüb-görüşmədiyini, ölümünə kimlərin maddeyi-tarix yazdıqlarını, hansı yaşda və hansı ildə rəhmətə getdiklərini imkan daxilində qeyd etməyə çalışır.

Əhməd bəy Gürcü həm də "Əxtər" təxəllüslü şairdir

Əhməd bəy Gürcü ədəbiyyat tarixinə əsasən, təzkirə müəllifi kimi düşsə də, hər şeydən əvvəl o, "Əxtər" təxəllüslü şair olmuşdur. Olduğu şəhərlərdə ədəbi məclislərdən kənar durmayan, yazdığı şeirlərə müasirlərinin diqqət mərkəzində olan Əhməd bəy Gürcünün şeirlərindən onun təzkirəsinin Təbriz çapında 24 və 21 beytlik iki qəsidəsi və yeddi beytlik qitəsi təqdim edilir. Bu şeirlər haqqında Əziz Dövlətabadı şair-təzkirəçi haqqında yazdığı məqaləsində xəbər verir və o şeirləri yenidən təqdim edir. Onun verdiyi məlumatata görə təzkirəşunas Əhməd Gülçin Məani Məlik Milli Kitabxanasında 4928 nömrəsi altında saxlanan əlyazmasından şairin 248 beytlik saqinaməsi haqda "Təzkireyi-Peymanə" əsərində [2] məlumat verir və Əhməd bəyin öz xətti ilə yazılmış 310 səhifəlik əlyazmasında onun qəsidə, qəzəl, rübai, tərkib-bənd və həcviyyatının olduğunu qeyd edir.

"Əncümənara" təzkirəsi və təqdim etdiyi Azərbaycan şairləri haqqında

Əhməd bəyin təqdim etdiyi şairlər içərisində heç birinin dəyər-qiyəmətini azaltmadan bizim üçün daha çox maraq doğuran sənətkarlar da

vardır. Bunlar türk kökənli Azərbaycan şairləridir. Onlardan bəzilərinin adını çəkib, onlar haqqında təzkirənin verdiyi məlumatları qısa da olsa qeyd etmək istərdik. Əhməd bəy Cürcü Bəydiplər nəslindən olan üç şəxsin adını çəkir. Onlardan biri “Atəşkədə” adlı təzkirə müəllifi Lütfəli bəy Azər, o biri onun qardaşı Üzri bəy və daha sonra Lütfəli bəyin oğlu Şərər Hüseynəli bəydir. Əxtər Lütfəli bəy Azər (1722-1780) haqqında başqa müəlliflərlə müqayisədə daha geniş məlumat verir, onun həyatı və yazdığı əsərlərin adını çəkib onlara öz münasibətini bildirir. Yazdığı bioqrafiyanın sonunda qəsidələrindən nümunələr təqdim edir. Lütfəli bəy Azərin qardaşı İshaq bəy Üzri (...-1771) və oğlu Şərər Hüseynəli bəy (? - ?) haqqında verdiyi məlumatlar həcmə qısa olsa da, onların da ədəbi portretini təsəvvür etmək üçün kifayət edir. Türkkökənli Əfşarlar tayfasının nümayəndəsi kimi təqdim edilən Mirzə Məhəmmədqulu Ülfətin də (...-1825) bioqrafiyası maraq doğurur. Əxtər onun həm zahiri, həm də daxili gözəlliyini, şeir mədəniyyətinə nə dərəcədə sahib olduğunu xüsuslu qeyd edir.

Əxtərin təqdim etdiyi maraqlı şəxsiyyətlər-dən biri də Mirzə Əlimərdan Xerəd Nuridir (...-1784). Bu şair Mazandaranda doğulmasına baxmayaraq, ömrünün bir hissəsini Naxçıvanda keçirib, burada da vəfat edərək dəfn olunması onun da türkkökənli olması ehtimalını yaradır. Əxtər onun hakim təbəqə ilə bağlı heç bir vaxt mədhiyyə yazmadığını müsbət bir hal kimi dəyərləndirir.

Əxtər Azərbaycan türkü olan Mehdi bəy Səqaqi haqqında da ətraflı məlumat verir və onun öz dövrünün görkəmli şairi olduğunu, poetik irsinin 5-6 minə çatdığını, lakin ölümündən sonra bu şeirlərin onun nökəri tərəfindən kiməsə satıldığını və it-bat olduğunu qeyd edir. Maraqlıdır ki, Əxtərin Mehdi bəy Səqaqi (...-1799) haqqında verdiyi məlumatlar öz unikallığını ilə seçildiyi üçün, Əziz Dövlətabadının “Soxənvərane – Azərbaycan” əsərində bu şair haqqında yazdığı maddənin əsasını təşkil etmişdir.

Əxtərin Məftun təxəllüslü Əbdürəzzəq bəy Dünbülü (1762-1827) haqqında verdiyi məlumatlar XIX əsrin bu görkəmli ədəbi simasını daha yaxından tanımaq nöqteyi-nəzərindən maraqlıdır. Təbriz bəylərbəyi Nəcəfqulu bəyin oğ-

lu olmasına baxmayaraq, Məftun bütün dövlət qulluqlarından imtina etmiş, yalnız ədəbi fəaliyyətlə məşğul olmuşdur. Əxtər onun həm nəşr, həm də nəzmdə eyni dərəcədə mahir olduğunu yazsa da, yazıb təzkirə adlandırdığı əsərinin çox böyük həcmdə olduğunu qeyd edir.

Əxtərin böyük bir sevgi ilə təqdim etdiyi Azərbaycanlı Təbrizli Mirzə Məhəmmədrəzi Bəndədir (...-1808). Bu müəllifin şairliyindən əlavə gözəl xəttat, yüksək intellekt sahibi, həm də bir tarixçi kimi dəyərli əsər yazdığını qeyd edir. Bəndənin yazdığı “Zinət ət-Təvarix” əsərinin alımlar, filosoflar, şairlər haqqında ətraflı məlumatlar verən bir mənbə olduğunu yazır. Əxtər tanış olub görüşə bilmədiyi bəzi şairlər sırasında Xoy şəhərindən olan Mirzə Məhəmmədhəsən Faninin də adını çəkir və qısa da ona, onu təqdim edir.

Əlbəttə, Əxtərin “Əncümənara” təzkirəsində təqdim etdiyi Azərbaycanlılar tək bununla bitmir. Onları tanımaq üçün bu təzkirənin Azərbaycançılıq nöqteyi-nəzərindən daha geniş tədqiqata ehtiyacı var.

Təzkirənin Şoraye-Məccləse-Melli kitabxanasında 908 nömrəsi altında saxlanan əlyazma – avtoqraf nüsxəsində təqdim olunan şairlərin siyahısı:^{*}

Azər Bəydili, Əsiri (Həsənxan, İsfahanadan), Ülfət (Məhəmmədqulu Əfşar), Ənis (Məhəmməd Sadiq, İsfahanadan), Ənvər (Kərim xan Zəndin kiçik oğlu İbrahim), Mirzə Əbülqasim Şirazi, Əkbər (Mirzə Əliəkbər Hüseyni İsfahani), Bahar (Molla İshəq Darabçərdin oğlu Məhəmmədəli), Bidel (Məhəmmədəmin xan Nişapuri), Bəsməl (Əli Əkbər), Peymanə (Ağa Hüseyn Şirazi), Baqi (Əbdülbaqi İsfahani), Bixod (Mirzə Zeynalabidin İsfahanadan), Mirzə Cavad (İsfahanın Çar mahalindən), Cəlali (Əlirza Yəzdi), Hacət (Ağa Yadigar Şirazdan), Hərif (Seyyid Mirzə Əbülhəsən Cəndəqi), Heyran (Məhəmmədəli Yəzdi), Xirəd (Əlimərdan Nuri), Xavəri (Ağa Məsum Kuzəkonani), Kaşani, Xürrəm (Mirzə Məhəmməd Haşim İsfahani) Xavəri (Fəzlullah Şirazi), Daneş (Məhəmmədəli Ağa Bozorq İsfahani), Dərviş (Molla Dərviş Əli Qaynatdan), Rəfiq (Molla Hüseyn İsfahani), Mirzə Məhəmmədrəza Təbib İsfahani, Səhab (Seyyid Məhəmməd Hatif oğlu), Süruş (Məhəmməd Bağır), Sağər (Şeyx Məhəmməd Şir-

zi), Salik (Məhəmməd Cəfər Şirazi, riyaziyyatçı), Şeyda (Mirzə Əbülhəsən Yəzdi), Şölə (Seyyid Məhəmməd İsfahani), Mir Şəmsəddin Şeyda (Məhəmmədəli İsfahani), Şayiq (Hadi bəy Şirazi Luristandan), Şəhab (Abdulla Turşizi), Şəhnə (Məhəmməd Mehdi xan Xorasani), Səhba (Məhəmmədtəqi Qumi), Səba (Ağa Fəthəli), Səbur (Mirzə Əhməd), Səbahı (Hacı Süleyman Bəydi), Safi (Seyyid Məhəmmədcəfər), Səfayı (Məhəmmədəli Yəzdi), Təbib (Seyyid Əbdülbəqi Təbibi-nadir), Tələt (Ağa Məhəmməd İsfahani), Tərəb (Mirzə Yusif), Tair (Həsənəli xan Şirazi), Təbib (Seyyid Zeynalabidin İsfahani), Aşıq ağa (Mənsur Simnani), Ali (Məhəmməd Hüseyn Farsdan), Ariz (Ağababa İsfahandan), Abid (İsfahani), (Məhəmmədbağır), Aşıq (Ağa Məhəmməd İsfahani), Üzri (Əli), Qeyrət (Məhəmməd Cəfər İsfahani), Fəda (Məhəmməd Sə-

id), Məhəmməd Həsən (Xoydan), Fərdi (Səfərli bəy Zənd), Firdovsi (Əbülhəsən, Şirazdan), Füruqi (Mirzə Məhəmməd İsfahani), Qəzayı (Əbdürəhim Yəzdi), Gülşən (Məhəmmədəli Zəngərə), Kövkəb (Ağa Məhəmməd Sadiq), Müntəxəb (Mirzə Hüseyinəli Xorasani Torşizi), Məhəmməd Nəsir, Münəm, Mehdi bəy (Azərbaycanın Şəqaqi tayfasından), Müxlis (Məhəmmədvəli Mirzə Baba), Müştəq (Mirzə Seyyidəli İsfahani), Dərvish Məcid (Talıqani), Məşrəb (Mirzə Əşrəf, Simnandan), Məhcür (İsfahani), Mayıl (Şeyx Rəhim İsfahani), Məftun (Dünbili), Məcmər (Seyyid Hüseyn), Nişat (Nurəli şah), Nəzir (Amanulla Zəngənə), Nadim (Molla Nur Məhəmməd), Vüsal, Vəfa (Məhəmməd Hüseyn Fərəhani), Vamiq (Məhəmməd Saleh İsfahani), Hüma (Məhəmməd Sadiq), Hatif.

* Siyahı təzkirənin avtoqraf nüsxəsi əsasında verilmişdir.

Nəticə / Conclusion

Tədqiqatın nəticəsi olaraq deyə bilərik ki, farsdilli ədiblər içərisində gürcü əsilli Əhməd bəy Fəramərz bəy oğlu Əxtərin xüsusi çəkisi olmuşdur. O, şeirlər yazıb divan bağlamaqdan əlavə, şeir və ədəbiyyata qiymət verə bilən bir ədəbiyyat bilicisi kimi öz dövrünün şairləri haqqında təzkirə də tərtib etmişdir. Düzdür, ömür vəfa etmədiyindən o, öz təzkirəsini təmələyə bilməsə də, ömür boyu topladığı şeirlər, görüşdüyü şairlərə verdiyi dəyər-qiyamət əbəs getməmiş və ondan sonra yazılın təzkirələrdə gen-bol istifadə edilmişdir. Onun bu təzkirəsində milli fərq olmadan İran coğrafiyasında yaşayan xalqlar, o cümlədən Azərbaycan türkləri də təqdim edilmişdir.

Əhməd bəy Gürcü Əxtər və onun təzkirəsi ilə bağlı gözəl təhlillər aparmış, bu təzkirəni XIX əsr bəzi farsdilli təzkirələrlə müqayisə et-

miş L.Q.Axmetzyanovanın gəldiyi nəticə bu baxımdan çox maraqlı və diqqətləyiqdir: “Əxtərin təzkirəsinə qədər olan müddətdə artıq bu növ əsərlərin tərtibi ənənəsi var idi və heç şübhəsiz ki, Əhməd bəy də o ənənəyə sadıq idi. Lakin “Əncümənara”nın özünəməxsus unikallığı ondadır ki, bu təzkirədə müəllifin çevrəsində gəzib-dolaşan canlı insanların bioqrafiyası yazılib və bu bioqrafiyaları yazarkən Əxtər bir müəllif kimi düzgün hesab etdiyi məqamları sərgiləyib, onun özünün bir çox məsələlərə olan baxışlarını eks etdirib. Bundan sonra “Əncümənara”nın materialları əsasında iki təzkirə də yazılmışdır: Fazıl xan Gorusının “Əncüməni-Xaqan” və Əbdürəzzəq Dünbülinin “Nigaristani-Dara” və çox maraqlıdır ki, Əxtərin şairləri də-yərləndirmə meyarları, onun vurğuladığı nöqtələr bu iki əsərə də sirayət etmişdir” [1].

Ədəbiyyat / References

1. Əhməd Qolçin Məani. Tarixe-Təzkerehayə-Farsi. c.1-2. Tehran, 1348-1350.
2. Əhməd Qolçin Məani. Təzkereye-Peymane. Entəsarate-Sənayi, 1368.
3. Təzkereye – Əxtər, təlifə – Əhməd Qorcinejad. Be kuşəse – doktor Əbdürəsul Xəyyampur. Təbriz, 1343.

4. Тазкерे Ахмада Горджи Ахтара «Анджоман-ара» Публикация факсимиле текста и исследование Л.Г.Ахмедзяновой. Москва: «Наука», 1986.
5. Səid Mulyani. Cayqahe-Qorciha dər tarix və fərhəng və təməddəne-İran, Enteşarate-Yekta, 1380.

Тазкире «Анджумана» и представленные в ней азербайджанские поэты

Акрам Багиров

Доктор философии по филологии

Институт рукописей имени Магомеда Физули НАНА. Азербайджан.

E-mail: akram52@mail.ru

Резюме. Один из авторов персоязычных тазкире является Ахмад бек Гурджи с поэтическим псевдонимом «Ахтар». В тазкире «Анджумана», написанной Ахтаром, представлены поэты, принадлежащие к разным народам, жившим в Иране во второй половине XVIII – в начале XIX вв. Со многими из этих поэтов Ахмад бек был лично знаком и поэтому сведения об этих поэтах, отражённые в тазкире, имеют большую ценность ввиду их достоверности. Данная статья посвящена Ахмад беку Гурджи, его тазкире и представленным в этой антологии азербайджанским поэтам, жившим на перекрёстке XVIII-XIX вв.

Ключевые слова: Ахтар, Ахмад бек Гурджи, тазкире, Гульчин Маани, Хайямпур, Шираз, Исфахан